

DİL

VƏ

ƏDƏBİYYAT

LANGUAGE AND LITERATURE

ЯЗЫК И ЛИТЕРАТУРА


Beynəlxalq elmi – nəzəri jurnal

Elektron versiyası

Электронная версия

4(104)

Jurnal
1993-cü ildən 2 aydan bir çıxır



BAKİ - 2017

DİLÇİLİK - ЯЗЫКОЗНАНИЕ

| | |
|--|-----|
| F. MUSTAFAYEVA. Kino dilində saatların tələffüsü zamanı qarşıya çıxan problemlər..... | 3 |
| H. MİRBABAEVA . Языковые средства выражения контента: определенность/неопределенность | 6 |
| R. MÜRSƏLOV. Saylar madaniyyət simvolu kimi..... | 9 |
| S. SƏFƏROVA, R. ƏLİYEVА. İngilis dilində təyin vazifiklərinin semantik-funksional xüsusiyyətləri..... | 12 |
| S. MƏMMƏDOVA. Dövlət dili dövlətin ayrılmaz hissəsidir..... | 15 |
| S. ABBASOVA. Azərbaycan natiqlik sonatında II. Əliyev məktəbi..... | 18 |
| A. ƏHMƏDOVA. Orxon abidələrində konversiya ilə yaranmış köməkçi nitq hissələri..... | 20 |
| E. ŞƏFIYEVА. Ingilis dilində alınma frazeologizmlər..... | 23 |
| S. KƏRİMÖVА. Polisemiyannın növləri və tipləri..... | 26 |
| Z. MAHMUDÖVА, N. SEYİDOVА. Ingilis dilinin grammatik quruluşu..... | 30 |
| M. MƏMMƏDOVА. Nizami Gəncəvinin "Şərafənəmə" əsərinin lüğəti..... | 33 |
| A. QƏRİBİLİ. Türk dili" anlaysımının təşəkkülü..... | 36 |
| R. QURBANOV . Azərbaycan dilinin Masallı rayonu şıvalarında sait və samit avazlarınınları..... | 39 |
| R. BABAZADƏ. XII-XVIII asrlar Azərbaycan yazılı abidələrində zaman budaq cümləli tabeli mürəkkəb cümlələr..... | 43 |
| S. HƏSƏNLÜ-QƏRİBOVA. "Kitabi-Dadaş-Qorqud" dastanından maşıla bağlı etnoqrafiq leksika..... | 51 |
| M. İMANQULİYEVА. Afad Qurbanovun elmi və siyasi fəaliyyəti..... | 55 |
| P. MAMEDOVA. Əbə arxañızaxa в Габасунаме..... | 58 |
| M. QIPÇAQ, Q. XANMƏMMƏDOV. Türk dillərində saatlar məsələsinə dair..... | 61 |
| C. RƏSULOVA. Barak Obamadan qəzəbə və andiçmə eixişlərinin müqayisəli analizi..... | 64 |
| Ф. МАМЕДБЕЙЛИ. Компонентные значения приставок русского языка..... | 68 |
| Н. МУСАЕВА. О степени изученности арабизмов в персидском языке..... | 71 |
| X. ABDULLAYEVА .Xüsusi leksikanın tərkib hissələri və onların qarşılıqlı əlaqələri | 77 |
| Г. БАБАЕВА. Текстобоориауашы и стилистические функции тропов и фигур речи в английском языке..... | 81 |
| Ә. ƏLİYEVА. Latin dilinin dövrli etapları..... | 84 |
| R. İBRAHİMOV. "Kitabi-Dadaş-Qorqud" dastanından insanların hadnın fizvlərinini ifadə edən sözləri..... | 87 |
| A. NAMAZOVA. Matni taşkil edən əsas vasitələr..... | 90 |
| G. PAŞAYEVА. XIX-XX əsr rus mənbələrində Naşçıvana adı oronimlər və hidronimlər..... | 93 |
| X. HEYDƏROVA. Jarçın, arqo, slenq və professionalizmər leksikoqrafiq aspektlər baxış..... | 97 |
| A. HACIYEVA. Fars dilində masdərlərin müşəhidə olunan isimlərə xas morfoloji dayışıklılıklar..... | 100 |
| Z. MƏMMƏDOVА. Diskurs anlayışının fəlsəfi və lingviştik şərhli..... | 103 |
| A. SADIQOVА. Digər türk dillərində yer alan TDKF-lərlə müqayisə kontekstində Azərbaycan TDKF-ları..... | 106 |
| P. BAYRAMOVA. Danışq aktında istifadə olunan səslişsiz ünsiyyətin komponenfləri..... | 109 |
| R. QULİYEVА. Düzəltmə örnəqşəmlər..... | 113 |
| T. QURBANOVA, Z. ƏLƏSGƏROVА. Feli birləşmələrin dil sistemində yeri..... | 118 |
| L. ŞAHİNİZADƏ, E. YUNUSOVA. Cəmiyyətin inkişafı baş vərəm hadisələrin dilin inkişafına təsiri..... | 121 |
| A. ALLAVERDİYEVА. Nasır Xosrovun "Şəfərnamə" əsərində qoşşular,(urdı)..... | 126 |
| Z. MƏMMƏDOVА. "Qol və giyah dər adəbiyyat-e mənzumi-e farsi" əsərinin mənbələri..... | 129 |
| Z. ABBASOVA. Şəfahəyi yazılı adəbiyyatın üyərənilməsində onomastik leksikanın əhəmiyyəti..... | 133 |
| C. İSKEŃDEROVA . Nekotoriyələrə osobennosty etiiliisticheskix priemov perewoda..... | 137 |
| A. ABBASOV. Qlossadan cəhdli terminoloji lügətlərə doğru inkişafın bəzi məsələləri haqqında..... | 141 |
| A. ALLAVERDİYEVА. ABŞ siyasi diskursunda arqumentasiya strategiyaları..... | 144 |
| G. KƏRİMİLİ. Ingilis dilində edatların kommunikativ səciyyəsi..... | 148 |
| L. VAQİFQIZI. Dil prosesində özləşmənin təzahürü..... | 151 |
| I. MİRZƏYEVА. Ingilis və Azərbaycan dillərində sada cümlənin struktur xüsusiyyətləri..... | 154 |
| K. MƏMMƏDOVА. Deskriptiv dilçilik..... | 157 |
| L. MƏMMƏDOVА. Müasir fars dilinin söz yaradıcılığında söz morfemlərin rolü | 160 |
| Ә. QULİYEVА. Müasir Türk və Azərbaycan dillərində saylar..... | 163 |
| E. SƏMƏDÖVА. Azərbaycan adəbi dilində sintaktik normanın təşəkkülü..... | 168 |
| S. ŞİRƏLİYEVА. Coşqanlımlı, omonim, sinonim və antonim harakət felləri..... | 173 |
| X. VƏLİYEVА. Küçə adları, aşıq və reklamlarda feli sıfırların sintaktik funksiyaları..... | 178 |
| Ş. QULİYEVА. Azərbaycan dilinin leksik sistemində sıra sayılarının mövqeyi..... | 182 |
| S. NƏCƏFOVA. Heydər Əliyev və Azərbaycan dilinin inkişaf tarixi..... | 185 |
| Ф. ƏFENDİYEVА. Главные члены предложений | 188 |
| E. ƏHMƏDOVА. Tarixi mənbələrdə qaramanlı etnopoönim | 191 |
| Ә. ƏLİYEVА. Dram əsərlərinin dilində nitq etiketlərinin lingviştik xüsusiyyətləri | 194 |
| İ. ƏMIROVА. Konsept və freym münasibətləri..... | 197 |
| L. ƏLİQLİYEVА. Azərbaycan və arəb dillərində feli sıfırların sintaktik funksiyaları..... | 201 |
| G. RƏFİƏYYİL. Britaniya və Amerikan ingiliscəsi arasında grammatik farqlar..... | 206 |
| S. İSAYEVА. Sintaktik vahidlərin –söz birləşmələri, sintaqm, cümlənin öyrədilməsi..... | 210 |
| S. İSKƏNDƏROVА . Topluluğun anlayışı və onun dildə təzahürü..... | 215 |
| Z. İSMAYİLOVА. Feli sıfır tərkiblərinin komponentləri arasındakı grammatik əlaqələr..... | 217 |
| M. MEHDİYEVА, S. BALAYEVА. Respublikamızda müasir dilçilik sahələrinin inkişaf aspektləri | 220 |
| N. ORUCOVA. Azərbaycan dilinin grammatik quruluşundu zaman kateqoriyasının yeri..... | 223 |
| P. PAŞAYEVА. Ingilis dilində təyin avvalıklärının semantik-funksional xüsusiyyətləri..... | 226 |
| S. SÜKÜROVА. Şamaxı şivərində maşıla leksikası..... | 230 |
| M. XUDİYEVА. Atalar sözü və massalələrin frazeologiyaya münasibəti..... | 233 |
| H. MİRZƏYEV. Lirik təhlükədə təkririn işlibi səciyyəsi..... | 237 |
| Y. SÜLEYMANOV. Mürəkkəb cümlə interferencesi prosesində | 241 |

| | |
|--|-----|
| N. İSAYEVA. Frazoologiyasının tədqiqinə dair..... | 244 |
| M. HÜSEYNOV, A.KƏRİMÖVA. Frazoologiyasının tarixi-linqvistik lərkəri poetik ekspresiya mənbəyi kimi..... | 247 |
| V. AĞAYEVA. Akademik T.Hacıyev və M.Füzulinin dilində təlxək-semantik xüsusiyyətlər..... | 251 |
| M. ƏLİYEV. İngilis dilindəki frazeoloji birləşmələrin Azərbaycan dilində ifadə vasitələri..... | 254 |
| E. BABA耶VA. Müqayisə olunan dillərin tipoloji təsnifatı..... | 258 |
| V. HƏSƏNOVA. Türkçə-Azərbaycanca frazeoloji tütüftü tərtib olunması..... | 262 |
| S. AKDEN. Türk dilində geyim adları..... | 265 |
| S. YALÇIN. Ortak türkənin öməri ve Rusyanın ayrıldığı türk dili politikaları..... | 269 |
| G. XANBABAYEVA. Frazoologizmlərin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi..... | 273 |
| M. ÖZEREN. O lojikus evkinavaleitax rolestvennego prorekhodjeniya v atlajeskom i turpenskom jazykax..... | 278 |

ƏDƏBİYYAT SƏNİLƏŞİLO-LİTERATUROVƏDEŞİİNE

281-434

| | |
|---|-----|
| G. ŞİXALİYEV. Əli bay Hüseynzadə yaradıcılığında milli ədəbi əməkdaşlıq tənəsübət və modernist ədəbiyyatda keçid..... | 281 |
| G. ABDULLAYEVA. H.Cavid və Peyğəmbər..... | 286 |
| S. İSMAYILOVA. Azərbaycan poemasının qaynaqları..... | 290 |
| N. HƏSƏNOV. Redyard Kiplingin nəşr asarlarında şərq mövzusunun əksi..... | 293 |
| T. ƏLİYEV. İskəndər Palanın "Babildə olmuş İstanbulda eşq" romanında mətnlərarasılıq..... | 297 |
| N. ABASOVA. Heyvan adlarının qədim türk folklorundan galon izləri..... | 300 |
| Y. ABDULLAYEVA. Britaniya postmodernist romanında istehza və oyun prinsipi..... | 303 |
| Ü. İBRAHİMOVA. "Kitab-İdada Qorqud" dastanı..... | 307 |
| F. ŞİRİNÖV. Süleyman Voljinevin yaradıcılığında Nefş Bakışının obrası..... | 310 |
| Ə. ƏLƏKBƏROVA. Meşəçilik haqqında illər elmi asor..... | 315 |
| L. MƏMMƏDƏLİYEV. Natavan Dəmirçioğlu yaradıcılığına bir nəzər..... | 319 |
| S. MƏMMƏDOV. Malayziya və Malay ədəbiyyatı..... | 323 |
| N. SADIXLİ. Con Ardayk..... | 327 |
| M. YAKUBOVA. Iz istorini perənəvəla komediyi A.C.Griboseda «Gore ot umra» na tureckii jazyk..... | 330 |
| M. AĞAYEVA. İtirilmiş Nəsil ədəbiyyatının meydana gəlmə səbəbləri və inkişafı..... | 333 |
| Ş. ƏHMƏDOVA. Uşaq ədəbiyyatının aynası - Zəhid Xəfi..... | 336 |
| F. HÜSİYEV. «Litteraturniy gələcək»-nın sahifələrində Azərbaycan ədəbiyyatının təhlili..... | 339 |
| Ü. SƏMƏDOVA. Tanzimat dövründə xalq həkayəsindən yeni tipli həkayəyə keçid..... | 341 |
| L. FƏRHADQIZI. N. Dəmirçioğlu yaradıcılığına bir nəzər..... | 345 |
| E. MƏHƏRRƏMOVA. Hüseyn Cavidin romantizmi..... | 349 |
| E. NOVRUZOV. Xandamirin "Tarixi-Həbibülseyr" əsərindən başlıca tarixinin başlangıcı haqqında..... | 352 |
| S. XAVƏRİ. Folklorun funksional strukturu Azərbaycan nəzəri folklorşünaslığının inkişafı kontekstində..... | 355 |
| A. ABASOV. Sonatkar - ədəbi bir mühibit və vətəndaşlıq borcu..... | 360 |
| S. ABASOVA. N.Rafibayli yaradıcılığına bir nəzər..... | 363 |
| A. QASIMOVA. "Qaçaq Nəbi" dəstəninin janr xüsusiyyətləri..... | 366 |
| A. AĞA-ZADƏ. Şəkspir asarlarının Azərbaycanda tərcüməsinin ilkini dövrləri..... | 369 |
| İ. ARIXOVA. Molla Panah Vaqifin yaradıcılığında dil və üslub xüsusiyyətləri..... | 372 |
| V. BABAYEVA. "Qardan köyməi" məcməusəsi və Məmmədəli Manafzadə Sabitin bir şeiriñə dair..... | 375 |
| Ə. ƏLƏKBƏRLİ. İravan çuxurunda Novruz bayramı mərasim folklorunun struktur elementi kimi..... | 377 |
| D. KƏRİMƏVA. Güz yaşları çıxış yoldurduñu?..... | 381 |
| C. ORUDJEEVA. Şəhəri Azərbaycanlıların folklor cləpələri na russkom jazyke..... | 385 |
| M. QULUYEV. Vaqif əsərlərinin sosioloji və kultura ilətiñiñ inqilasi..... | 389 |
| G. QULUZADƏ. Qırğız ədəbiyyatında "Təştük" maglı..... | 393 |
| S. QAYBALİYEV. İraq-türkənən ədəbiyyatında ədəbi corayalar..... | 396 |
| S. VƏLİYEV. H.Cavid yaradıcılığının janr xüsusiyyətləri..... | 400 |
| X. METE. Güzəğürüməz aləmdən gələn İlahi qıvı, müqəddəsləy yüksəlmış şəxslər..... | 403 |
| B. GÜLNEVA. O sözər və nozum Nizamii Gündəşəvi və Uşqın Şirazı..... | 406 |
| F. MƏMMƏDOV. Seyran Səxavatlın həkayələrində keçmiş və müasirlik..... | 310 |
| F. NƏCƏFOVA. 1960-ci illərdə "şer-no" əsərindən yaranan poetik istiqamətlər..... | 415 |
| Ş. ALBALIYEV. Şəhəri kommunikativ prosesdə folklorun semantikası..... | 419 |
| Ş. KƏRİMÖV. Xaçanı yaradıcılığında mədəni və qeyri-mədəni nitq haqqında düşüncələr..... | 423 |
| S. SƏMƏDOVA. Azərbaycan - Özbək ədəbi əlaqələri tarixində sahifələr..... | 426 |
| G. ƏLİYEV. Ç.Aytmatovun "Ağ gamı" povestində simvolar..... | 429 |
| T. ƏLİYEV. Hikmat Ziyanni tönsil yaradıcılığı..... | 432 |

İNSANŞUNAŞLIQ-ЧЕЛОВЕКОВЕДЕНИЕ

435-455

| | |
|--|-----|
| M. MƏMMƏDOV. Əski türk dini və şamanizm..... | 435 |
| N. YUNUSOVA. Globallaşma fenomeni: din başçılığı amillərdən biri kimi..... | 438 |
| K. MƏMMƏDOVA. Tabii qadağalar sistemi və ona müxtəlif yanaşmalar..... | 441 |
| H. MIKAELJOVA. İdeologizm və sosialistlik pozisyonu..... | 445 |
| V. QURBANOV. Eqoziñ içtimai bələdli: onunla necə mübarizə aparmalı..... | 451 |

PEDAGOGİKA-PSIXOLOGİYA, ПЕДАГОГИКА-ПСИХОЛОГИЯ

456-523

| | |
|--|-----|
| Ş. ƏLİYEV. Orfoepik normaların öyrənilməsi yolları | 456 |
| E. FƏRƏQULLAYEVA. Changes in Teaching Foreign Languages in the XXI Century within the Context of the Formation of National Identity..... | 459 |
| S. MƏRDANOVA. Nitq mədəniyyətinin tədrisindən mədəni nitq verilən tələblərin öyrənilməsi..... | 463 |
| R. İMANOVA. İnnovation in teaching Russian language as a foreign language | 467 |

MÜNDÖRİCAT-CONTENTS-ОГЛАВЛЕНИЕ

| | |
|---|-----------------|
| C. KULIZADE. Лингвострановедческий подход к презентации русской фразеологии и афористики | 470 |
| O. TARİVERDİEVA. Роль чтения в обучении иностранному языку | 473 |
| E. HÜSEYNOVA. Важность использования доминантного чтения в процессе изучения иностранного языка | 476 |
| A. QAFARLI. V sinif Azərbaycan dili döşələrində sözün leksik-semantik xüsusiyyətlərinin manisənliliksi fırza aparılışları | 479 |
| U. ISMAYILOVA. Fransız dilinin tədrisində ev oxuslu matnlarının tərtibi prinsiplərinə dair | 484 |
| S. KAZIMOVA. The impact of digital technology on translation | 486 |
| X. ƏHMƏDOVA. İngilis dilinin tədrisində metodika müxtəlifliyi | 489 |
| A. ƏMİRASLANOVA. Müasir inglés dilində işlənən idiomlar və onların işlənmə metodları | 492 |
| T. ATAKISHIEVA. Обучение говорению студентов-иностранцев довузовского этапа обучения | 494 |
| M. İSMİXANOV, G. KƏRİMÖVA, G. RÖNÄHOVA. Müasir dörs: xüsusiyyətləri və texnologiyası | 498 |
| T. ƏSGƏROVA. Türkiyə pedaqoqı fikrində "Dədə Qorqud" dastalarına aid tarbiya masabələri | 502 |
| D. MÜSTAFAEVA. О проблемах классификации методов преподавания РКУ | 505 |
| X. MANAFLU. Nitq etiketlerinden düzgün istifadə | 508 |
| A. YADIGAROVA. The Role of Translation in English Language Teaching | 511 |
| P. MƏMMƏDOVA. Rus bölməsində təhsil ailə tabobaların şəfahı nitqinin inkisaf etdirilməsi üsullarına dair | 514 |
| Ş. İBRAHİMOVA. Ситуативно - тематическое представление учебного материала | 517 |
| S. MƏMMƏDOVA. Qur'anın cismani tarbiyə metodu | 521 |
| JURNALISTIKA - ЖУРНalistika..... | 524-545 |
| T. MAMMUDOVA. Yeni kommunikasiya prosesleri və jurnalistik standartları: qeyri-analav informasiya mənbələri | 524 |
| V. İSGƏNDƏROVA. ABŞ-in media konsernləri | 528 |
| A. RZAYEVA. "İzvestiya" qəzetinin sahifələrində Azərbaycan mövzusu | 532 |
| K. NİFTƏLİYEVA, M. NOCOFLİ. Media tonquidi | 535 |
| S. SADIQOVA. İnformasiyalışdırılmışlıq səmniyyətində referativ jurnalları informasiya təminatında rol | 538 |
| A. MAMEDOVA. Развитие коммуникационных технологий Азербайджанской Республики | 542 |
| KİTABŞUNASLIO-KİNGÖVƏDƏNİ..... | 546-549 |
| H. ZEYNALOVA. Tibb kitabxanalarının meydana gəlməsi və təşəkkülü tarixində | 546 |
| МОГИЗУ ВЭ МӘДӘЛӘР - ДОКЛАДЫ И СТАТЬИ..... | 550-615 |
| C. ÇERKEZ. Особенности и стиль литературного языка произведений «Я люблю ее» детского писателя Ф. Эрдогана | 550 |
| A. BAGIROVA . Жанр сонета в творчестве В. Тредяновского | 553 |
| Ə. RZAEVA, L. GULIEVA. Razvireñnyutiy konsept uroka po literaturre na temu: L.N.Tolstoï "Dva tovariša" | 556 |
| G. QULİYYEVA. İbtidai siniflərin Azərbaycan dili döşələrində yeni təlim texnologiyaların tətbiqinə dair | 560 |
| C. DŽAFAROVA . Словообразовательные связи и орография на уроках русского языка | 562 |
| III. GASYMOVА. Морфологическая классификация языков | 565 |
| K. HURİEVA, İ. KULİEVA. Metodikaslıcı osnovy funkcionialno-smyeslovoj otboru | 567 |
| A. BAGIROVA. Sonet in tворчестве русских поэтов XIX века | 570 |
| A. BAGIROVA. Жанр сонета в творчестве А.П.Сумарокова | 573 |
| N. ƏLİYEVA. Matniñ koñqñiv ürganımlı | 576 |
| A. ABDULLAYEVA. XIII-XIV-sırlarda anadılı poemalarда Züleyxa obrazları | 579 |
| Ф. AGAMIROVA, H.XAHİJOVA. Развитие письменной речи при обучении студентов-азербайджанцев русскому языку | 582 |
| A. DADAŞOVA. Die Wortgruppe | 585 |
| C. AÇAYEVA. The Subjective Infinitive Construction | 587 |
| B. MƏMMƏDOVA. Zeynalabdin Maragyanının "İbrahim bayın sayahatnamesi" əsərinin nəşr tarixi | 589 |
| M. ORUCOVA. Die Worbildung und die Rolle der berühmten Persönlichkeiten dabei | 591 |
| T. MURADOVA. Mövlud Süleymanının "Kök" romanında milli tarix şöhrəti və mənəvi yaddaş problemi | 594 |
| Г. RASULOVA. Основы культуры речи | 597 |
| Д. KAZİ-ZADE. Актуальность предложения как единицы языка и речи | 600 |
| N. ABDULLAYEVA. Lirik əsərlərin öyrənilməsində interaktiv təlim metodlarının tətbiqi | 603 |
| M. SAJİXOVA, C. ÇAPKEZ. Rəyl və məsələ estetikosko voemiqit in formirovaniy lichnosti studenta | 605 |
| S. BÜNYADZADƏ. İngilis dilində tabelilik bağlayıcıları ilə yaranan müraciətkəb cümlələr | 608 |
| M. ƏLİYEVA. İngilis dilində tabeli müraciətkəb cümlələrin spesifikasi xüsusiyyətləri | 610 |
| H. GÜLÜZADE. Прагматика и значение | 612 |
| РОYLƏR-OTZVЫI..... | 614-619 |
| S. ABBASOVA, X. İBRAHİMOV. Dilimiz və onun problemləri haqqında alim sözü | 614 |
| Q. ABDULLAYEVA. Nəsimi leksikası olduğunu dilləri ilə müqayisədə | 616 |
| M. QURBANOVA . Dəyərlər tədqiqat asarı-Yusif Seyidov yaradıcılığından seqmələr | 618 |
| MÜNDÖRİCAT-CONTENTS-ОГЛАВЛЕНИЕ..... | 620-622? |
| 620 | |

Yağılmıştır: 12.10.17 Çapı imzalanmıştır: 29.11.17 Rezograf çapı. Şəhadətnamə № 27
Lisenziya: seriya ab № 022471, tiraçı 1000. Ləman nəşr-poliqr. MMC-də çap olunmuşdur.

Sona Vəliyeva

H.CAVİD YRADİCİLGİNİN JANR XÜSUSİYYƏTLƏRİ

Hüseyin Cavid yaradıcılığının zenginliyi görkəmli şair-dramaturqun əsərlərində ifadə olunan yüksək ideyalarla yanaşı, bu yaradıcılığın janr müxtəlifliyindən da irali gəlir. Məsələ burasındadır ki, Hüseyin Cavidin sonrakı ideyalarla yanaşı, bu yaradıcılığın janr müxtəlifliyindən da irali gəlir. Məsələ burasındadır ki, Hüseyin Cavidin sonrakı ideyalarla yanaşı, bu yaradıcılığın janr müxtəlifliyindən da irali gəlir. Məsələ burasındadır ki, Hüseyin Cavidin sonrakı ideyalarla yanaşı, bu yaradıcılığın janr müxtəlifliyindən da irali gəlir. Məsələ burasındadır ki, Hüseyin Cavidin sonrakı ideyalarla yanaşı, bu yaradıcılığın janr müxtəlifliyindən da irali gəlir. Məsələ burasındadır ki, Hüseyin Cavidin sonrakı ideyalarla yanaşı, bu yaradıcılığın janr müxtəlifliyindən da irali gəlir.

Görkəmli dramaturq Cəfər Cabbarlı ətan əsrin 20-ci illərində "romantik sənətə realizmin meyarları ilə" (2, 151) nəzər salaraq qələmə aldığı məqəldə yazdırdı: "Deyə bilərlər ki, bir realizm arşını alıb da romantizmdən yaxa qurtarmış Cavidə ölçək doğru olmaz... Əvvəlla, Cavid sərf romantik bir yazıçı deyildir. Cavid gəh romantik, gəh idealist, gəh realist kimi sentimentalistdir..." (3, 199). Əslində isə poetik sistemi bütün təkamülü boyu romantizm estetik əsnanları çəçivsindən baş verən Hüseyin Cavidin yaradıcılıq metodunun fərqliliyindən deyil, daha çox janr müxtəlifliyindən bəhs etmək doğru olardı.

Məlumdur ki, "Azərbaycan adəbi-bədii fikrinin inkişafında keyfiyyətə yeni mərhələ olan XX əsr (sovet dövrü) Azərbaycan adəbiyyatı fenomeni yeni janrların yaranmasına, mövəud olanların yeni forma əsərlərin kəsb etməsi ilə olamadır idi. Ədəbiyyatın təkəcə yeni ideyalarla zənginləşmirdi. Bu ideyalar özüntün formalarını-janrlarını da müsəyən edirdi" (2, 381). Əlavə edək ki, XX əsrin lap avvəllerindən başlayan forma-məzmun yeniləşməsi müəvəred şəkildə deyil, konkret adəbi sənəsiyyətlərin simasında həyata keçirilirdi. Təbii ki, Hüseyin Cavid da həmin dövrə adəbi həyatın aparıcı sənalarından biri kimi Azərbaycan adəbiyyatında forma və məzmun baxımından gedən prosesin mərkəzində idi.

Bir sənətkar kimi onun üçün də bir janrdan başqasına keçmək yeni yaradıcılıq üfüqlerinə üz tutmaq, yaradıcılıq genişliyi baxımından çox cəzibədar idi. Onun üçün də "adəbiyyatın bütün janrları insan hayatının mücəssiməsinə" (14, 275), tarixi, milli-mənəvi dəyərlərin inikasına yonılıb bir vəsiti rəlu oynayırdı. H.Cavid də öz müsələnləri kimi bir janrdan başqa janra keçərkən növbəti formaların bədii imkanlarını dəha çox nəzərə alırdı. Eyni zamanda H.Cavidin yeni janr axşaların sərf yaradıcılıq məsələlərinə aid bir məsələ idi. O, yaxşı bilirdi ki, hər hansı yazıçı və şairin öz adəbi janrını tapması, bu janr daxilində yaradıcılıq potensialını ortaya qoya bilməsi yaradıcılıq prosesinin müümən amillərindəndir. Hüseyin Cavidin forma və janr axşaların ilk növbədə zəruri daxili ehtiyaddan irali galardır. Hətta o dərəcədə zəruri daxili ehtiyacı bağlı idiki ki, janr axşaların, forma yenilikləri H.Cavidin tərcüməçi kimi də çıxış etməyə sövq edirdi. Təsədüfi deyil ki, Cavidinən alım Azər Turan H.Cavidin tərcüməsi işindən uzun illər tədqiqatçılarının diqqətini cəlb etməyən bir hadisə kimi bəhs edir. "Bu hadisə "Qurani-Korin" in "ən-Nəhl surasının 90-ci ayosının Hüseyin Cavid tərəfindən tərcüməsi məsələsidir" (13, 201).

Əlbotusi ki, H.Cavid hər şeydən əvvəl XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi olan bir şair idi və bir çox şeirləri, misraları "romantik şeirlər, romantizm ilə bağlı program" şeirlər və misralar idi. (8, 92). İlk qələm təcrübələrindən tətbiq 37-ci ilin repressiya hədəfinsinə rast gəldiyi günə qədər qələmə alıdəgi şeirlər onun möhtəşəm səir obrazının adəbiyyatşırığı temini edib. Ancaq eyni zamanda H.Cavid böyük filosof, Azərbaycan adəbiyyatında ilk mənzum dramun banisi, qidürlü dramaturq, faciə ustası, dəyərli pyeslər müəllifidir. Bəls ki, "H.Cavid təqribən 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan adəbiyyatını həm məzmun, həm janra zənginləşdirmiş qidürlü şair, həm de mənzum dramaturgiyanızın banisidir" (4, 166).

XX yüzilliğin əvvəllərində H.Cavidin yaradıcılığı, ilə özüntün yeni böyük mərhələsinə qədəm qoyan Azərbaycan adəbiyyatı onun simasında novator sənətkarını tapdı. "Dünya romantizm təcrübəsi və onanəsi göstəri ki, ən əsdi cərəyanın mövəud olduğu bütün xalqların adəbiyyatında onun ilk növbədə özünəməxsus janr siması vardır. Bu mənədə H.Cavidin XX əsr Azərbaycan romantizmینə böyük etdiyi mənzum dramaturgiya, konkret dessək, mənzum faciə birbaşa elə romantik metodun əzidiyi" (9, 8).

"Adəbiyyatımızda ilk mənzum dram əsərləri, yeni janr xüsusiyyətləri, mövzu, məzmun fərqliklilikləri, mürakkəb ideyalar sistemi, möhtəşəm obrazlar qalereyası, yeni vəzni keyfiyyətləri, Avropa poeziya janrlarını gatiran H.Cavid bədii yaradıcılığın imkanlarının, fəaliyyət möqsədinin dəha geniş və müqəddəs olduğunu sübut etdi" (12, 6).

Eyni zamanda, Hüseyin Cavid təqribən iki min misradan ibarət olan "Azər" poemasının müəllifidir. O, "Azərbaycan dramaturgiyasına türk düşüncəsinin, ondakı epes təfəkkürünün imkanlarını, potensialını göstərir" (1, 25) qidürlü dramaturqdır.

Bu mənədə Hüseyin Cavid romantikası bütün zamanlar üçün öz cəzibəsi, daxili dinamika və vüsiyi ilə yenidən yaşaması və canlanmağı özündə ehtiva edən bir romantikadır. İstər şeir, istərsə də mənzum dramlarına hakim olan bu romantik ruh H.Cavid yaradıcılığının poetik vüsiyətini bütün məzqənlərdə öz içino alır. Fransız mütəfəkkir və adəbiyyatşurası Madame de Stoel Yazyridi ki, romantik adəbiyyat yeganə adəbiyyatdır ki, yenidən yaranmağı və canlanmağı bacarıcar (11, 35).

Jane etibarı ilə çoxşahəli istiqamətdə yazılıb-yaradılan Hüseyin Cavid istər şair -dramaturq, istər filosof, publisist, maarif və elm xadimi kimi cəmiyyətə lazımlı olan, günün vacib tələbli ssəslənən fikirlərini fərqli forma axşalarında ifadə edirdi. O, bir səma şairi olaraq arzusunda olduğu dəyərləri yalnız xəyal müstəvisindən özünü gətirməkələ yazar-yaratırırdı, həm də bir maarifçi, publisist, esceci kimi dövrün, zamanın gerçəklilikindən çıxış edərək yazardı ki, "təcrübəkar müəllimlərin, həqiqitşənə xocalara malik olmaq üçün er-gec iki böyük müəssisəyə ehtiyacımız var ki, biri milli bir dərəclü məlliyyətin, digeri də ruhani bir dərəclü məlliyyətin ibarətidir" (5, 214).

H.Cavid şair-filosof, dramaturq kimi də, publisist kimi də nadən yazar-səyazsim, ilk növbədə xalqa, millətə

zeni şoklarda vacib olan maselələrə toxunur. Bu prosesdə adəbi janr, forma onun üçün vasitədir. Bu vasitəni effektli bir təsir gütü bilmək üçün o, beşən eyni bir asərində müxtəlif janr elementlərinin ortaq imkanlarından istifadə edir. Böyük şairin hələ yaradıcılığının ilk illərində aid şeirlərində mənzum dram elementləri özünü kifayət qədər göstərməkdə idi. "Qız məktəbinde" adlı şerində olduğu kimi:

- Quzum, yavrum! Adın nadir?
- Gülbəhar..
- Pəki, senin aran, bəben varmı?
- Var.
- Nasıl, zəngindir bəben?
- Əvəl, zəngin bayzadə... (6, 45).

Ustad şənətkənnin şirin bir təhkiyyə yolu ilə həmsəhəbətə çevirdiyi təsəffürətlerin dialoqu sorbası şeirlər, eləcə də klassik anuz vəzninin məsnəvi formasının ortaq bicimini ilə oxucuya təqdim olunur.

Yaxud Əli bəy Hüseynzadəvə həsr olunmuş "Çiçək sevgisi" şeirində da canlı dialoqlann şahidi oluruz:

- Efendim, annecigim! Şöylə saçdigin nə?
- Sakın.
- Kuzun, ayaklama! Bünjar çıçək tohunlanırdı.
- Səmincin işa bir az sonra pembe, mavi, san
- Guzel çıçəklər açar hepsi; anladınmı?
- Hayır,
- Hayır, ben onları sevmem; benimki pek aynı,
- Şu yanda bək su küçük verdi avın oclanıdır (7, 862).

Bu dialoq-şeirlər əslinde Cavidin gelecek dram və pveslərin üçün ilk mösəq misalında çox səciyyəvidir. Eyni səciyyəvi hal şairin "Balaqda" adlı şerində da xasdır. Cavid yaradıcılığının ilk illərinə aid olan bu şeir belə bir remarka ilə başlayır: "Bakunun neft mədənlərinə gedərkən Masud və Şəfiqə arasında bir müsahibə... Şəfiqə bir az xayaipverdir, uzaqdan neft buruqlarını görünce sevinərək Masuda göstərir.

Şəfiqə

Uzaq-uzaq, çox uzaq yerdə işə bir orman,
Nasıl da xoş, nə qədər şairənə Servistan...
...Nə söyüvirm, nə düşündünsə həpsi nəşəpezir,
Gözel, sevlini, fəqər şairənə bir təsvir.

Dialoq, iki həmsəhəbətin mühakiməli şəklində davam eden və cəmi 150 misradan ibarət olan bu şeir "Seyx Şənən", "İblis", "Peygamber", "Topal Teymur", "Soyavuş", "Xəyyam" kimi möhtəşəm dramaturgiya, "Azər" kimi dəstən-poemaların yazılmasına vəsiyyəti olan dəyərləri bir ömrəkdir. Cavid şübhəsiz ki, səma şairi olmaqla borabor, bu işi qəmətədə olan fikir və düşüncələrini arzun müxtəlif vəznlərdən dəha mülkəmməl və sistemli şəkildə ifadə edib. Bunu məla, o, Avropa, Qərb ədəbiyyaşından oxz etdiyi forma və texnologiyalarla beraber, yenil goldikcə anadilli poeziyanızın bütün janrlarından da məhərətlə istifadə etmişdir. Bütün hallarda issa bu janrlardan o, yerli-yerində, yaradıcı şəkildə bəhrənmişdir. Məsələn, "Azər" poemasında "Məzarlıdan keçərkən" başlıqlı bölüm 11 heçli şeirlə başlayır. Daha çox qoşma formasında yazılın ilk 8 misradan sonra böyük şənətkər xüsusi həssaslıqla rütmün axanını belə dəyişir:

İşə men sənən gəldim.
Bu gün çox şəndim.
Göz yaşlarını sildim.
Dərdim yox, mənim.

Bu forma, janr əvəzənlərə demək olar ki. Cavidin bütün yaradıcılığını izləyir. Bu izləniş hər şeydən əvvəl davılı və dinamikava, forma rəngarəngliyinə həssablanıb. Ərəzəndən - məsnəvidən və hecadən - gərəyli janrlardan ortaqlı, növbəli şəkildə istifadə etməyin ustası olan H.Cavid şerin ritmini zəvali-ruhiyəyə, şəraiti, beşən hadisələrin baş verdiyi məkan və zamana görə dəyişməkdə heç bir çətənlük çəkmir. Janr əlaviliyindən böyük ustalıqla istifadə edən H.Cavid eyni zamanda Azərbaycan poeziya müstəvəsində sonet jannının ilk nümunələrini yaratmışdır. (Bax:10) Poeziyanın bu janrlında da H.Cavid töbii, inandırıcı və əslübuna sadıqdır:

Men məhabəbat asırıymən hər an,
Hər zaman özlərim bir öylo cahan
Ki, bütün kainata eşq olsun.

Böyük şair ayn-ayn şeirlərində, "Seyx Şənən", "İblis", "Uçurum", "Knyaz", "Soyavuş", "Xəyyam" kimi faciələrində, "Peygamber" dramunda, "Şeyda", "Maral", "Aşof", "Topal Teymur" kimi mənsur pveslərində, "Azər" poemasında və başqa əsərlərində özüñəməxsus janr texnologiyalarından ustalıqla istifadə etmişdir. Bütün bunlar onu sübut edir ki, Hüseyn Cavidin yaradıcılığındaki janr müxtəlifliyi onun əsərlərinin bir-birindən ayran anıl yox, əksinə bir-birinə yaxınlaşdırıv və birləşdirən keyfiyyət kimi özünü göstərir.

ӘDӘBİYYAT

1. Aşağıda Elçər, Cavid yaradıcılığı: zamana başus konusunda, "Ədəbiyyatçıçı", 30 yanvar 2015.

2. Aşağıda S. "Məsəl haməmiz təbəkkə və Azərbaycan ədəbiyyatçılığının", Baku, "Elm", 2011.

3. Cəfərov C. Ədəbi mühəndislik. Ədəmə fəhi. Baku, "Elm" nəşriyyatı, 1996.

4. Cavid Hüseyin. "Vetona çaydırı", "Genclik" 2015. sah.166.
5. Cavid Hüseyin, 4-cü cild, 1985, 214.
6. Cavid Hüseyin, Eserləri 1 cild, Bakı, Yayıçı, 1983, sah.45.
7. Cavid Hüseyin, Eserleri, İstanbul, 2013.
8. Əliyev Kamran, Azərbaycan romantizminin məzənniyəsi, Bakı, Elm, 2006.
9. Əliyev Kamran, Hüseyin Cavid: hayatı və yaradıcılığı, Bakı, Elm, 2008.
10. Həbibbəyli İsa, Romantik lirikanın imkanları, Bakı, Yayıçı, 1984.
11. "Lükmet çələng", fransız siyasi antologiyası, Bakı, 2014.
12. Məmmədi Cavid, Hüseyin Cavid və XX əsr Qırıb fəlsəfi düşüncəsi, Bakı, Mütərcim-2014.
13. Turan Azar, Cavidnəmə, Bakı, "Elm və təhsil" nəşriyyatı, 2010.
14. Vurğun S. Əsərləri, VI cild, Bakı, Yazar, 1984.

XÜLASƏ

Məqalədə dahi şair-dramaturq Hüseyin Cavidin yaradıcılığında izlənən forma, janr əvəzlənmələri araşdırılır. Qeyd edilir ki, bu izlənilər hər seydən əvvəl daxili bir dinamikaya, forma rəngarəngliyinə hesablanır. Hüseyin Cavidin yaradıcılığındaki janr müxtəlifliyi onun əsərlərini bir-birindən ayıran amil yox, əksinə bir-birinə yaxınlaşdırır və birləşdirən keyfiyyət kimi özünü göstərir.

Açar sözlər: H.Cavid, romantizm, XX əsr, forma, ədəbi janr

РЕЗЮМЕ

ЖАНРОВЫЕ ОСОБЕННОСТИ ТВОРЧЕСТВА Г.ДЖАВИДА

В статье исследуются форма, чередование жанров встречающихся в творчестве великого поэта-драматурга Гусейн Джавида. Отмечается, что это отношение прежде всего рассчитано на внутреннюю динамику, разнообразие формы. Разнообразие жанров в творчестве Гусейн Джавида показывает себя не как фактор отделяющий его произведения друг от друга, а наоборот как качество сближающие и соединяющие их друг с другом.

Ключевые слова: Г.Джавид, романтизм, XX век, форма, литературный жанр

SUMMARY

THE GENRE FEATURES OF H.JAVID CREATIVITY

In the article the form, genre substitutions in the creativity of poet-playwright Huseyn Javid are investigated. It is noted that, first of all this attitude expresses an internal dynamics, a form diversity. The genre variety in H.Javid's creativity shows itself not as the factor separating his works from one another, on the contrary it shows itself as the feature which closes and links his works.

Key words: H.Javid, romanticism, 20th century, form, literary genre

Rəyçi: filologiya elmləri doktoru, professor Kamran Əliyev